



## "XƏZƏR"DƏ İKİNCİ GÖRÜŞ

Həmin universitetlər bunlardır:

1. İtaliyanın L'Aquila Universiteti;
2. Gürcüstanın Akaki Sereteli Universiteti;
3. Qırğızıstanın İssık-Kul Dövlət Universiteti;
4. Rumıniyanın Stefan cel Mare Universiteti;
5. Qazaxıstanın Kostanay Dövlət Universiteti;
6. Qazaxıstanın Qərbi Qazaxıstan Aqrar - Texniki Universiteti.

İki günlük konfrans zamanı universitetlərin nümayəndələri öz ali təhsil müəssisələrində tələbə dəstək xidmətləri, müəyyən çatışmazlıqlar və layihə çərçivəsində əldə olunmalı nəticələr barədə çıxış etdilər.

Xəzər Universiteti tərəfindən təşkil olunan mədəni tədbirlər görüşü daha da maraqlı etdi və nümayəndələr Bakının görməli yerləri və Azərbaycan mətbəxi ilə tanış oldular. Oktyabrın 27-də qonaqlar Opera və Balet teatrında "Leyli və Məcnun" operasına tamaşa etdilər. İkinci günün sonunda qonaqlar İçərişəhəri gözdilər və "Şah sarayı" restoranında şam etdilər. Görüşün üçüncü gününün axşamı onlar professor Hamlet İsxanlının bağ evində Azərbaycanın milli mətbəxinə aid yeməklərlə tanış oldular. Oktyabrın 30-də görüş iştirakçıları Qala Arxeoloji-Etnoqrafik Muzeyində oldular, sonra Qaladakı "Balıq" restoranında onlara şam yeməyi verildi.







## TÜRKİYƏ UNİVERSİTETLƏRİ

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsa-xanlı və İctimai əlaqələr və media üzrə direktor Ələvsət Əmirbəyli oktyabrın 20-25-də Türkiyənin İzmir şəhərində işgüzar səfərdə oldular. Səfərin ilk günü H. İsa-xanlı Ege Universitetinin rektoru professor Cədeğər Yılmaz qəbul etdi. C. Yılmaz H. İsa-xanlıya Ege Universiteti haqqında geniş məlu-mat verdi. H. İsa-xanlı Ege Universitetinin professor-ları Ahmet Arslan və Yavuz Akpınarla da görüşdü.



Oktyabrın 22-də H. İsa-xanlı İzmir Yüksək Tex-noloji İnstitutunda oldu. İnstitutun rektoru profes-sor Mustafa Güden, prorektor- professor Sedat Ak-kurt, orada təhsil alan azərbaycanlı tələbələr H. İsa-xanlıni səmimi salamladılar. İnstitutla tanışlıqdan sonra universitetlər arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Sonra Xəzər Universitetinin nü-mayəndə heyəti İzmir Katib Çələbi Universitetinə gəldi. H. İsa-xanlıni universitetin rektoru professor Galip Akhan, prorektorlar - professorlar İbrahim Attila Acar və Tancan Uysal, Mühəndislik fakültəsinin dekanı professor Salih Okur, İctimai əlaqələr və media üzrə direktor Remzi Sarakaya və digər rəhbər işçilər qarşıladılar. Görüşdə qarşılıqlı əlaqələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Həmin gün H. İsa-xanlı İzmir İqtisad uni-versitetində də oldu. Universitetin rektoru professor Tunçdan Baltacıoğlu, prorektor - professor Murat Adıvar, ədəbiyyat fakültəsinin dekanı professor İsmixan Bayramoğlu, Xarici əlaqələr şöbəsinin müdiri Ertan Koyuncu və digərləri Bakıdan gələn qonaqları səmimi qarşıladılar. Universitetin rektoru professor T. Baltacıoğlu H. İsa-xanlıni universitet və qurumları haqqında məlumatlandırdı və tərəfləri maraqlandıran məsələlərdən bəhs olundu.





**İLƏ ƏMƏKDAŞLIQ**

Oktyabrın 23-də H. İsxanlı Yaşar Universitetində universitetin rektoru professor Murat Barkan və Xarici əlaqələr departamentinin rəhbəri Patrisia Türkmenoğlu ilə, İzmir Universitetində universitetin İdarə Heyətinin sədri Alirza Doğanata, rektoru professor Kayhan Erciyeş, prorektor - professor Tuncay Ege, rektorun müşaviri Gülnur Erciyeş ilə, Gediz Universitetində universitetin rektoru professor Seyfullah Çevik, Xarici əlaqələr departamentinin müdiri Mustafa Namlı və Siyasi elmlər departamentinin dosenti Vener Qarayevlə, oktyabrın 24-də Doqquz Eylül Universitetinin rektoru professor Mehmet Füzünla və Şifa Universitetinin rektoru professor Mehmet Ateşlə görüşdü. Görüşlərdə universitetlər arasında əlaqələrin qurulmasına diqqət yetirildi.

Səfərin son günü İzmir İl Jandarma komutanı, polkovnik İbrahim Aydın Xəzər Universitetindən gələn nümayəndə heyətini qəbul etdi. Çay süfrəsi ətrafında səmimi söhbət aparıldı.

Universitetlərdə keçirilən görüşlərdə H. İsxanlı Xəzər Universiteti, universitetdəki institutlar, fakültələr, departamentlər, mərkəzlər, həmçinin həyata keçirilən proqram və layihələr haqqında geniş məlumat vermiş, müqavilələr imzalanmış, qarşılıqlı olaraq hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir. Bəzi görüşlərdən sonra qonaqların şərəfinə ziyafət verilmişdir.







Xəzər Universiteti Hazırlıq Mərkəzi oktyabr ayının 22-23-də Nizami rayonunun 12 və 201 sayılı orta məktəblərində şagirdlərlə görüş keçirmişdir. Tədbirdə mərkəzin fəaliyyəti, prinsipləri və təhsilin keyfiyyəti haqqında söhbət aparılmış, iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.



**Xəzər Universiteti**  
**Hazırlıq Mərkəzi**

**MƏKTƏBLƏRDƏ TƏQDİMAT**  
**DAVAM EDİR**



Oktyabrın 24-də Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyat departamentinin təşəbbüsü ilə Mərmər salonda rejissor Tahir Əliyevin “Səhra gülü” və “Unudulmuş partizan” sənədli filmlərinə baxış keçirilmişdir. Filmin rejissoru qısa çıxışında hər iki filmin mövzu və məzmunu haqqında qısaca məlumat vermişdir. Filmlərə baxış bitdikdən sonra Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri dosent Vurğun Əyyub universitet rəhbərliyi və tamaşaçılar adından filmin yaradıcı heyətinə təşəkkürünü bildirmişdir.







**AMERİKALI MÜTƏXƏSSİS "XƏZƏR"DƏ TƏLİM KEÇİRMİŞDİR**

Oktyabrın 24-də Alabama A & M Universitetinin (ABŞ) Fondun artırılması (Fund Raising) üzrə mütəxəssisi Dr. Allan Vital IREX tərəfindən həyata keçirilən Muskie Mentor/Mütəxəssis Mübadiləsi Proqramı (Muskie Mentor/Advisor Exchange Program) çərçivəsində Xəzər Universitetində "Ali təhsil müəssisələrinin inkişafı" haqqında təlim keçirmişdir. Təqdimat Muskie Mentor proqramının məzunu Nigar İsmayilzadə, Xəzər Universiteti Təhsil fakültəsinin dekanı

Elza Səmədova və İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva tərəfindən təşkil edilmişdi.

Dr. Vital fondun artırılması strategiyaları, məzunların əlaqəsi, universitetlə ictimaiyyət arasında ünsiyyət və universitetin nüfuzunun artırılması haqqında danışdı. Təqdimatda Xəzər Universitetinin rəhbərliyi və işçi heyəti iştirak edirdi. Sonda iştirakçıların sualları cavablandırıldı.

**ASAİF-İN İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ**



Oktyabrın 25-də Xəzər Universitetində ASAİF-in idarə heyətinin üzvləri və fəal nümayəndələrinin universitet tələbələri ilə görüşü keçirildi. Tədbirdə dünyanın nüfuzlu Kembriç, Mançestr, York, Bristol, Kardif universitetlərindən məzun olmuş gənclər tələbəlik illəri, təhsil aldıkları ali məktəblərin xüsusiyyətləri, öz uğurları haqqında maraqlı məlumatlar verdilər. ASAİF-çi məzunlar, həmçinin, gənclərdə inam hissəsinin yaranması, onların dünyanın ən yaxşı universitetlərində təhsil ala bilmək imkanları, bununla əlaqədar

aparılan dövlət siyasətinin uğurları, xaricdə təhsil üzrə dövlət proqramı və tətbiq olunan yeniliklərlə bağlı tələbələri ətraflı məlumatlandırdılar, onları maraqlandıran suallara cavab verdilər.

Tədbirdə ASAİF-in sədri, Xəzər Universitetinin Beynəlxalq münasibətlər departamentinin müəllimi Ramin Həkimov və ASAİF-in həmtəsisçilərindən biri, Xəzər Universitetinin İnsan resursları departamentinin direktoru Ülkər İsayeva iştirak etmişlər.

**"GƏNCLƏRİN MƏDƏNİYYƏTLƏRARASI ƏMƏKDAŞLIQ LIQASI" NİN TƏQDİMATI**

Oktyabrın 26-da Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün "Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası" İctimai Birliyinin təqdimatı keçirildi. Birliyin təsisçisi Anar Süleymanov həm də sədri olduğu QHT haqqında ətraflı məlumat verdi və tələbələrin suallarını cavablandırdı.





## TƏSVİRİ SƏNƏTİMİZİN ZİRVƏSİ



... O, ağır-ağır addımlarla parkın içərisi, ağacların kölgəsi ilə irəliləyir. Qocaman rəssam ömrü boyu yaşamağa və yaratmağa tələsmişdir. Ancaq indi, bu şəhərdə onunla birgə boy atmış ağacların qol-budaqlarını seyr edə-edə xatirələrə dalmaq olar. Asfalt üzərində şən rəsmlər çəkən al-əlvan geyimli balaca “rəssamların” yanında bir anlığa ayaq saxlayır...

Məşhur rəssam Tahir Salahovun da rəsamlıq bioqrafiyası asfalt üzərində rəsmlərdən başlamışdır. Lakin bu dəcəllərin qayğısız həyatı ona qismət olmamışdı. Rəssam erkən yeniyetməlik çağından işləməyə başlamış və asfalt üzərində çəkdiyi rəsmlərlə çörək pulu qazanmağa məcbur olmuşdu...

*(Ardı səh. 20 - də)*





## “MÜSTƏQİL PUL QAZANMAĞIN YOLLARI”



Oktyabrın 26-da Xəzər Universiteti Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün “Müstəqil pul qazanmağın yolları” mövzusunda təlim keçirildi. Təlimçi iş adamı, menecer Ülvi Aslanov idi.

Tələbələrə internetin köməyi ilə pul qazanmaq, internet proqramlarının faydaları və s. Haqqında geniş məlumat verildi. Tələbələrin sualları ətraflı cavablandırıldı.

## PAKİSTANLI QONAQLAR

### “XƏZƏR”DƏ



Oktyabrın 31-də Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Pakistandan Azərbaycana gələn Sülh və Diplomatiya İnstitutunun (Institute of Peace and Diplomacy) direktoru Muhammad Asif Noor, Dövlət Müasir Dillər Universitetinin (National University of Modern Languages) Beynəlxalq əlaqələr departamentinin müdiri professor Zulfıqar Ali Qureşi və koordinatoru Sarvat Rauf Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı ilə görüşdülər.

Xəzər Universitetinin prorektorları Məhəmməd Nuriyev və Rafiq Əhmədov, İctimai əlaqələr və media üzrə direktor Ələvsət Əmirbəyli, Təhsildə keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova, “Khazar Journal of Humanities and Social Sciences” (Xəzər Humanitar və Sosial Elmlər Jurnalı) jurnalı redaktorunun assistenti Xəyalə Məmmədova, Beynəlxalq əlaqələr üzrə prorektorun assistenti Həvvaxanım Qurbanova görüşdə iştirak edirdilər.



Görüşdə Xəzər Universiteti ilə Dövlət Müasir Dillər Universiteti arasında qarşılıqlı iş perspektivləri müzakirə olundu və ikitərəfli müqavilə imzalandı.



## UNİVERSİTET XƏBƏRLƏRİ



Noyabrın 1-də Xəzər Universitetinin ənənəvi “Elm və Sənət Məclisi”nin 59-cu məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaخانlı açaraq, qonaqları və tələbələrini salamladı. Sonra o, məclisin iştirakçılarna “Elm və Sənət Məclisi”nin yeni yaradılmış elektron saytı haqqında məlumat verdi və sayt nümayiş etdirildi. Sonra H. İsaخانlı 59-cu məclisin məruzəçisi – Qafqaz Araşdırmalar İnstitutunun direktoru, dosent Mehmet Rihtimın yaradıcılığı haqqında qısa məlumat verərək, onu qonaqlara təqdim etdi. M.Rihtim məclisdə iştirak

edən elm adamlarına təşəkkür etdi və məşğələnin mövzusu olan “Seyid Yəhya Bakuvinin həyatı, yaradıcılığı və məktəbi” haqqında geniş məlumat verdi, alimə aid tarixi arxiv sənədlərini nümayiş etdirdi. Sonra məruzəçi məclis üzvlərinin çoxsaylı suallarını cavablandırdı.



Məruzə ətrafında Mail Yaqubov, Vurğun Əyyub (Xəzər Universiteti), Esmiralda Həsənova (AMEA-nın Şərqsünəslıq İnstitutu), Şahin Fərzəlibəyov (AMEA Tarix İnstitutu), Mətanət Şəkixanova (AMEA-nın Fəlsəfə İnstitutu), Süleyman Əliyərli (BDU), Nərgiz Əliyeva ( Tarix Muzeyi) çıxış etdilər. Sonda H.İsaخانlı məruzəçiyə və iştirakçılara təşəkkürünü bildirdi.



FRANSALI  
PROFESSOR  
XƏZƏR  
UNİVERSİTETİNDƏ



Fransanın Paris Siyasi Tədqiqatlar İnstitutunun (Paris Institute of Political Studies) professoru Pier Konesa (Pierre Conesa) noyabrın 1-də Xəzər Universitetinin Siyasət institutunda olmuş və burada institutun direktoru Baba Bayramlı ilə görüşmüşdür. Sonra qonaq Siyasi elm və beynəlxalq münasibətlər departamentinin tələ-

bələri ilə görüşmüş və “Düşmən obrazının yaradılması” (Manufacturing the Enemy) mövzusunda mühazirə ilə çıxış etmişdir. Görüşdə fəal iştirak edən tələbələr profressora suallar unvanlamış və mövzu ilə bağlı geniş fikir mübadiləsi aparmışlar.



## 2014-CÜ İL ÜÇÜN "XƏZƏR XƏBƏR" JURNALINA ABUNƏ ELANI

*Xəzər Universitetinin elmi-kütləvi və ədəbi-publisistik nəşri olan "Xəzər Xəbər" jurnalı ayda bir dəfə (avqust ayından başqa) 80 səhifə həcmində və qismən rəngli çap olunur.*

*Jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində tələbə həyatı, təhsil yenilikləri, elm, sənət, ədəbiyyat, mədəniyyət, turizm və idmana aid müxtəlif materiallar və maraqlı xəbərlər dərc olunur.*

2014-cü il üçün "Xəzər Xəbər" jurnalına "Azərmətbuatyayımı" ASC-nin şəhər və rayon mətbuat yayımı şöbələrində, "Qasid" ASC-nin xətti ilə isə aşağıdakı ünvanlarda dekabrın 25-dək abunə yazılmaq olar (1 illik abunə haqqı 22 manat, 6 aylıq abunə haqqı ilin birinci yarısında 12 manat, ilin ikinci yarısında 10 manatdır):

"Azərpoçt" MMC-nin Bakı Mərkəzi poçtu (Üzeyir Hacıbəyov küçəsi, 36), tel.: 493-33-66  
1 saylı poçt (İstiqlaliyyət küçəsi, 35, İçərişəhər metrosunun yanı, İqtisadiyyat Universiteti ilə üzübüz), Tel.: 492-58-40

"Qasid" Açıq Səhmdar Cəmiyyəti (5-ci mikrorayon, Cavad xan küçəsi, 21, Memar Əcəmi metrosunun yanı, Tel.: 493-14-06; 493-16-43

"Xəzər Xəbər" jurnalına, həmçinin, "Metro-Servis" MMC-də abunə yazılmaq olar.  
Tel.: 434-01-33; 434-93-01

"Xəzər Xəbər" jurnalını pərakəndə satışda "Metro-Servis" MMC-nin Bakı metropoliteni stansiyalarındakı köşklərindən almaq olar.



# Abunə olun! Oxuyun! Bizə yazın!



## XƏZƏR UNİVERSİTETİNDƏ TƏLİM KURSU



Oktyabrın 28-də Xəzər Universitetində universitetin Təhsil fakültəsinin dekani, fəlsəfə doktoru Elza Səmədovanın rəhbərliyi ilə Bakı Şəhər Təhsil İdarəsi və Təhsil Problemləri İnstitutunun işçiləri üçün “İdarəetmədə qərarların verilməsi

üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitoring tədqiqatları nəticələrindən istifadə” mövzusunda başlanan təlim kursu noyabrın 4-də başa çatmışdır. İştirakçılara sertifikat verilmişdir.

## ƏMƏKDAŞIMIZ



## BEYNƏLXALQ KONQRES DƏ

Oktyabrın 24-27-də Atatürk Mədəniyyət Mərkəzi Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş Eskişehirdə (Türkiyə) “VIII Uluslararası Türk Kültürü” mövzusunda konqres keçirmişdir.

Konqresə dünyanın müxtəlif ölkələrindən elm adamları qatılmış və yüzdən çox məruzə dinlə-

nilmişdir. Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Elza İsmayılova konqresdə “Koroğlu”nun Avropa dillərinə tərcüməsi, nəşri və tədqiqi” mövzusunda məruzə ilə çıxış etmişdir.



## LONDON KİNGS KOLLECİNİN NÜMAYƏNDƏSİ "XƏZƏR"DƏ



Oktyabr ayının 31-də Xəzər Universitetinin Hazırlıq Mərkəzi (XUHM) və Böyük Britaniyanın Təhsil Bürosunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə London Kings Kolləcinin (Kings College of London) Beynəlxalq əlaqələr üzrə koordinatoru Numi Veynbergin universitetin tələbələri ilə görüşü keçirilmişdir. Tədbirdən əvvəl universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı N. Veynbergi qəbul etmişdir.

Universitetin Mərmər salonunda keçən görüşü XUHM-in direktoru Emin Rüstəmov açmışdır. O, N. Veynbergi tələbələrə təqdim etmiş, Xəzər Universiteti, burada tələbələr üçün yaradılan şərait barədə qonağa ətraflı məlumat vermişdir.

N. Veynberg İngiltərə təhsil sistemi, təmsil etdiyi kollec haqqında məlumat vermiş, Bakı və Xəzər Universiteti ilə əlaqədar təəssüratlarından danışıbmışdır. Sonda tələbələri maraqlandıran məsələlər izah olunmuşdur.



Noyabrın 2-də Xəzər Universitetinin Karyera mərkəzi tələbələr üçün "Ünsiyyət əlaqələri" ("Organizational communication") mövzusunda təlim keçirdi.

Təlimçi Təhsildə Yenilik Mərkəzinin əməkdaşı Aynurə Nəbiyeva idi. Təlimdə insanlarla təş-

kilatlar arasında ünsiyyətin qurulması, insanlar da ünsiyyət qabiliyyətlərinin inkişaf etdirilməsi və mövzuya aid digər məqamlar haqqında ətraflı məlumat verildi. Sonda tələbələrin sualları cavablandırıldı.





Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Pakistandan Azərbaycana gəlmiş Preston Universitetinin (Preston University) Sosial elmlər bölməsinin dekan müavini və Beynəlxalq əlaqələr departamentinin müdiri Sohail Mahmud və İslamabadda yerləşən Capital TV-nin prodüseri, tədqiqatçı Asiya Mahhar noyabrın 4-də Xəzər Universitetində olub, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Fərdə Əsədov və Beynəlxalq əlaqələr üzrə prorektor assistenti Havvaxanım Qurbanova ilə görüşdülər. Sonra S. Mahmud “Əfqanıstanda Birləşmiş Ştatlara son oyun siyasəti” və A. Mahhar “Medianın bizi aldatmasına imkan verməyin: qarışıq meyllərin həllinin təhlili” mövzusunda tələbələrə müəhazirə oxudular.



## PAKİSTANLI ALİMLƏR “XƏZƏR”DƏ



## TƏLƏBƏLƏRİMİZ UŞAQ EVİNDƏ

Xəzər Universitetinin Mərkəz kampusunun tələbələri oktyabrın 13-də Qurban bayramı münasibətilə 3 saylı uşaq evinə gedərək, balaca dostlarını təbrik etdilər. Bütün uşaqlara oyuncaqlar hədiyyə olundu. Şeir oxuyanlara isə xüsusi mükafatlar verildi. Uşaqlar bu qayğıya görə özlərini xoşbəxt hiss edirdilər. Tələbələr də bayram sevincini uşaqlarla bölüşərək, gözəl vaxt keçirdilər. Uşaq evinin müdiriyyəti Xəzər Universitetinə və tədbiri təşkil edənlərə minnətdarlıq bildirdi.







## CƏNUBİ QAFQAZDA REGIONAL TƏHLÜKƏSİZLİK: ABŞ-IN ROLU

Xəzər Universitetinin Siyasi elm və beynəlxalq əlaqələr departamentinin təşkilatçılığı ilə Ceymstaun Fondunun prezidenti Glen Hovard noyabrın 1-də universitetdə açıq mühazirə oxudu. O, son 15 il ərzində Cənubi Qafqazda ABŞ-ın milli təhlükəsizlik maraqlarından, 1990-cı illərdə Xəzərə ABŞ-ın neft investisiyasının qoyulmasından, Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərbi enerji bazarına ixrac edilməsi üçün neft və qaz boru kəmərlərinin yaradılmasından, regionda Amerika maraqlarının inkişafından danışdı. Qeyd etdi ki, həmin dövrdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Programına üzv olması ilə Azərbaycanla NATO arasında ikitərəfli təhlükəsizlik münasibətlərində baş verən dəyişikliklər Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə təhlükəsizlik sahəsində əməkdaşlığına da şərait yaratdı. Hovard Nyu-Yorkda baş verən 11 sentyabr faciəsindən sonra ABŞ-ın maraqlarının necə dəyişdiyini, NATO vasitəsilə Ameri-

ka əsgərləri Əfqanıstana cəlb olunarkən NATO-nun təchizatının Mərkəzi Asiyaya göndərilməsi zamanı əsas nəqliyyat mərkəzi kimi Azərbaycandan istifadə olunması ilə ABŞ-ın Azərbaycana olan maraqlarının dərinləşməsini vurğuladı. O, Balkanlarda öz enerji sərmayələrini qoymaqla Qara dəniz regionunun Azərbaycan strategiyasında oynadığı rolu aydınlaşdırdı. Bu yeni geosiyasi inkişaf Azərbaycanın Qara dəniz regionunda rolunu dəyişir və həmçinin, Balkanlarda vəziyyətini yüksəldir.

Mühazirədən sonra Hovard regionda Amerika maraqları haqqında tələbələrin suallarını cavablandırdı və Azərbaycanın tək Xəzər regionunda deyil, dünyada geniş əlaqələri olan ölkəyə çevrildiyini bildirdi.

Departamentin rəhbəri, fəlsəfə doktoru Muxtar Hacıadə maraqlı mühazirə üçün Hovarda təşəkkür etdi.



Oktyabrın 26-29-da Türkiyə Respublikasının Bolu şəhərində Abant İzzət Baysal Universitetinin və Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə "IV Beynəlxalq Bolu Xalq Kültürü və Koroğlu Simpoziumu" keçirilmişdir. Simpoziumda Xəzər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Elmira Məmmədova "Koroğlu" dastanının Azərbaycan, özbək, türkmən və uйğur variantlarında vücudnamələr" mövzusunda məruzə ilə çıxış etmişdir.

Noyabrın 7-də Təhsil Nazirliyində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" müzakirə olundu. Müzakirədə Təhsil Nazirliyinin rəhbər işçiləri və rektorlar iştirak edirdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Hamlet İsaخانlı yeni təhsil strategiyasının əsas məsələləri və istiqamətləri, Xəzər Universitetində görülən uğurlu işlər və layihələr barədə çıxış etdi. O, yeni təhsil strategiyasının təhsil qanunundan daha mütərəqqi və dinamik bir sənəd olduğunu da vurğuladı.

## TƏHSİL NAZİRLİYİNDƏ MÜZAKİRƏ







# “DÜNYA” MƏKTƏBİ



“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi



“Dünya” məktəbi Azərbaycanda analoqu olmayan ümumi təhsil verən tam orta məktəbdir. Burada intellektual, kulturoloji, aksioloji keyfiyyətlərə yiyələnmiş müasir gənclər yetişdirilir. Məktəbdə hökm sürən intizama, davranış normalarına riayət mədəniyyəti, öyrənci azadlığı, müstəqilliyi və təşəbbüskarlığı, xeyriyyəçilik, humanizm, əxlaqi-mənəvi dəyərlərin təcəssümü öyrənciləri ləyaqətli Vətən övladı kimi hazırlayırsa, İBO dünya sistemində təhsil, beynəlxalq hüquq və imtiyazlar bərabərliyi onları dünyanın ən inkişaf etmiş ölkələrində təhsil ala, işləyə bilən dünya insanına çevirir.

Mən deyərdim ki, “Dünya” məktəbi Xəzər Universitetinin dünyaya baxış pəncərəsi, çıxışı qapısıdır...

Professor Əjdər AĞAYEV,  
Azərbaycan Təhsil Şurasının sədri

## İNGİLİS DİLİNİN TƏDRİSİ ÜZRƏ TRENİNQ



“Dünya” məktəbi Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün məktəblərində ingilis dili fənninin tədrisinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulmasında ingilis dili müəllimlərinə yardım məqsədilə “Ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi yolları” mövzusunda mütəmadi treninqlər keçirir.

Növbəti treninq oktyabr ayının 31-də keçirildi. Təlimçi – Xəzər Universitetinin müəllimi Barbara

Tuli “İngilis dilinin erkən yaşda öyrənilməsi zamanı oxu bacarıqlarının inkişaf etdirilməsi” (“Developing Reading Skills in Early Years of Learning English”) mövzusunda öyrədici təlim keçdi. Dərs müəllim tərəfindən gətirilən əyani vəsaitlərin köməyi ilə daha maraqla mənimsənilədi.

Təlimdə “Dünya” məktəbinin ingilis dili müəllimləri də fəal iştirak etdilər.



## MÜƏLLİMLƏR ÜÇÜN NÖVBƏTİ SEMİNAR

Oktyabrın 29-da "Dünya" məktəbində müəllimlər üçün növbəti seminar keçirildi. Bu dəfəki seminarın mövzusu Beynəlxalq Qiymətləndirmədə "PISA", "TIMMS", "PIRLS" proqramları haqqında idi. Məqsəd dünyanın 60-dan çox ölkəsində (Azərbaycan da daxil olmaqla) istifadə olunan bu proqramların ölkəmizdə tətbiqinin daha da təkmilləşdirilməsi idi. Seminarı "Dünya" məktəbinin biologiya müəllimi, koordinator Günel Qasımova apardı. Tədbirdə 70-dən çox müəllim iştirak etdi.



"Dünya" məktəbində "Happy Halloween" adlı tədbir keçirildi. Tədbirdə məktəbin bağçasının azyaşlıları, birincilər və İB şagirdləri fəal iştirak etdilər. Tədbir körpələrin şən ifası, birincilərin bir-birindən maraqlı şeirləri, səhnəcikləri, rəqsləri, İB tələbələrinin azyaşlılar üçün təşkil etdiyi maraqlı şou-proqramla yadda qaldı. Uşaqların pirat, ruh, balqabaq, qara pişik, yarasa və digər qorxulu personajları əks etdirən geyimləri şənliyi daha da rəvnəqləndirdi.





# Happy Halloween!



*Materialları "Dünya" məktəbinin müəllimi  
Mədinə Karahan çapa hazırlamışdır*